

Birlik və mərhəmət bayramı

İslam dünyasının müqəddəs bayramlarından biri olan Qurban bayramı bütün müsəlman ölkələrində böyük təntənə ilə qeyd olunur. Azərbaycanda isə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd edilir.

İnsanları halallığa və mərhəmətə səsləyən bu bayramın maraqlı tarixi və şərtləri var. Tarixinə nəzər yetirəndə görürük ki, qurban ayını islamdan çox-çox əvvəllər, müxtəlif coğrafiyalarda müxtəlif formalarda icra olunub. Qədim dövrlərdə qurban verilənlərin əksəriyyəti hərbi əsirlər olmuşlar. Çünkü müharibədə ələ keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafə məhsul yaratmır, xüsusi gözətçi tələb edir və başqa əlavə problemlər yaradırdılar. Buna görə də onların qurban verilməsi ən əlverişli və müqəddəs əməliyyat sayılırdı.

Qurban bayramının ən önəmli cəhəti isə ondan ibarətdir ki, insan Allahın yaratdığı ən şərəfli və ən üstün canlıdır. Tanrı insan qanının tökülməsinin əleyhinədir.

İslam dini ərəb tayfalarının həmişə icra etdikleri qurban vermək adətinə müqəddəslilik mahiyyəti qataraq onu Qurban bayramı adlandıraraq müsəlmanlığın əsas tələblərindən birinə çevirib. İslamın bu adətə etdiyi yegane əlavə ondan ibarət olmuşdur ki, bu mərasimi hər il hicri tarixi üzrə Zilhicce ayının 10-da keçirməyi bir növ qanuniləşdirmişdir. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatırəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.

Şəriətə görə, qurbanlıq heyvanın qüsürü olmamalı və onu kəsən biçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolü olduğuna görə

qurbanlıq heyvanın erkək olmasına üstünlük verilir. Qurbanlıq qoçun yaşına gəlinçə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər. Lakin fərdi qurban daha savab sayılır.

"Qurban" sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma anlamını verir. Qurban bayramı Həzrət İbrahim və onun oğlu İsmayılin adı ilə adlansa da, əslində "Qurban" sözünün Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə də rast gəlinir.

Əsrlərdir ki, dindarlar hər il qurban kəsərək Tanrıya öz itaətkarlıqlarını bildirirlər. Ömründə bir dəfə vacib Məkəyə Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi dindarın borcu hesab olunur.

İnsanları mehribanlığa, birliyə çağırın bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətinin Tanrıının imkansız bəndələri ilə böülüsmək, onları sevindirmək və sevincinə şərik olmaqdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzəhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlığının imkanlarından bəhrələnsin, adı günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.

Müqəddəs bayramın şərtlərindən biri də qurban kəsməyin yalnız buna imkanı olan adamların boynundakı haqq olmasıdır. İmkani olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borç pula heyvan almaq da islamda qəbul olunmur. Çünkü bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığı və həmrəyliyidir.

Həmişə olduğu kimi, bu il də ölkəmizdə Qurban bayramı elliklə qeyd ediləcək. Qurbanlar kəsiləcək, dualar oxunacaq, ibadət olunacaq. Allah kəsilən qurbanları, edilən ibadət və duaları qəbul etsin! Bayramınız mübarək!

**Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"**